

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığı haqqında Əsasnamənin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığı haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 6 noyabr 2000-ci il
№ 203

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 6 noyabr tarixli 203 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

**Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında
Baş Dövlət Xəzinədarlığı haqqında**

ƏSASNAMƏ

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Azərbaycan Respublikasının Maliyyə nazirliyi yanında Baş Dövlət Xəzinədarlığı "Azərbaycan Respublikasında Dövlət Xəzinədarlığının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 oktyabr tarixli 398 nömrəli Fərmanına əsasən yaradılmışdır.

1.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığı (bundan sonra Xəzinədarlıq) Maliyyə Nazirliyinin əsas strukturlarından biri olub Azərbaycan Respublikasının maliyyə nazirinə tabedir.

1.3. Xəzinədarlıq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əsasnaməsini, Kollegiya qərarlarını, maliyyə nazirinin əmr, sərəncam və göstərişlərini və bu Əsasnaməni rəhbər tutur.

1.4. Xəzinədarlıq bu Əsasnamə ilə müəyyən olunmuş hüquq və vəzifələrə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə-İqtisadiyyat Nazirliyinin, rayon, şəhər maliyyə idarələrinin və şöbələrinin xəzinədarlıq strukturlarının, həmçinin tabeliyində olan digər idarələrin fəaliyyətini əlaqələndirir və onların fəaliyyətinə rəhbərlik edir.

1.5. Xəzinədarlıq Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı olan möhürə malikdir.

1.6. Xəzinədarlıq dövlət büdcəsində Maliyyə Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər hesabına maliyyələşdirilir.

2. XƏZİNƏDARLIĞIN VƏZİFƏLƏRİ

Xəzinədarlığın vəzifələri aşağıdakılardır:

2.1. dövlət büdcəsi layihələrinin hazırlanması üçün müvafiq təkliflər verilməsi, büdcənin icrasına dair hesabat sənədlərinin hazırlanması və büdcənin icrasında iştirak edilməsi;

2.2. dövlət büdcəsinin icrası üzrə xəzinə əməliyyatlarının uçotu və hesabatı işlərinin təşkilinə metodoloji rəhbərliyin həyata keçirilməsi;

2.3. müvafiq qanunvericiliyə uyğun olaraq, büdcə və büdcədənkenar (o cümlədən məqsədli büdcə fondları) daxilolmaların mədaxil edilməsi, bölüşdürülməsi və qaytarılması əməliyyatlarının həyata keçirilməsi;

2.4. büdcəyə daxilolmaların vəziyyətindən asılı olaraq təsdiq edilmiş dövlət büdcəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsinin həyata keçirilməsi;

2.5. dövlət büdcəsi vəsaitlərinin idarə edilməsini, o cümlədən mərkəzləşdirilmiş xərclər üzrə nəzərdə tutulmuş resurslardan istifadənin səmərəliliyinin təmin edilməsi məqsədilə maliyyə planlaşdırılmasının həyata keçirilməsi;

2.6. Ehtiyat Fondundan və investisiya xərclərindən vəsaitlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi təyinatlar üzrə yönəldilməsinin təmin edilməsi;

2.7. dövlət büdcəsində nəzərdə tutulmuş xərclər üzrə dövlət öhdəliklərinin qəbul edilməsi, büdcə təşkilatları tərəfindən alınan malların, qəbul edilən iş və xidmətlərin uçotu üzrə tədbirlərin həyata keçirilməsi və büdcə xərclərinin kassa icrasının yerinə yetirilməsi;

2.8. dövlət büdcəsində büdcə kəsirinin örtülməsi üçün nəzərdə tutulmuş maliyyələşmə mənbələrindən istifadə edilməsi;

2.9. büdcə təşkilatlarının büdcədənkenar vəsaitlərinin və məqsədli büdcə fondlarının gəlir və xərclərinin kassa icrasının həyata keçirilməsi;

2.10. xəzinə işlərinin normativ sənədlərin tələblərinə uyğun təşkili və aparılmasının icra vəziyyətinin yoxlanılması.

3. XƏZİNƏDARLIĞIN FUNKSIYALARI

Xəzinədarlığın funksiyaları aşağıdakılardır:

3.1. Baş Dövlət Xəzinədarlığının hesabları üzrə əməliyyatları həyata keçirir və onların uçotunu təşkil edir;

3.2. xəzinədarlığın cari hesabları ilə tranzit hesabları arasında hesablaşmaların həyata keçirilməsini Azərbaycan Respublikasının Milli Bankı ilə razılaşdırılmış qaydada tənzimləyir;

3.3. müəyyən olunmuş qaydada mərkəzləşdirilmiş, o cümlədən məqsədli büdcə fondlarının xərclərinin icrasını təmin edir;

3.4. dövlət büdcəsi ilə digər büdcələrin qarşılıqlı əlaqələrinin nizamlanmasını və digər qarşılıqlı hesablaşmaları həyata keçirir, o cümlədən müvafiq ilin dövlət büdcəsinə riayət olunmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada və hədlərdə dövlət büdcəsindən ssuda (borc) verir;

3.5. büdcə qanunvericiliyinə uyğun olaraq mərkəzləşdirilmiş xərclərdən dəqiqləşdirmələr haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərişlərinin vaxtında icra olunmasını təmin edir;

3.6. Baş Dövlət Xəzinədarlığı ilə yerli xəzinədarlıqlar arasında hərəkət edən maliyyə resurslarının və pul vəsaitlərinin dövrü üzvləşdirilməsini həyata keçirir;

3.7. dövlət büdcəsindən ayrılan vəsaitlərdən təyinatı üzrə istifadə olunmasına, büdcə təşkilatlarının büdcədən kənar vəsaitlərinin maliyyə orqanları ilə razılaşdırılmış qaydada təsdiq edilmiş smetaya uyğun istifadəsinə ümumi nəzarət edir;

3.8. büdcə və büdcədən kənar (o cümlədən məqsədli büdcə fondları) gəlir və xərclərin icrasına dair hesabat məlumatlarının müvafiq büdcə təşkilatları ilə dövrü üzvləşdirilməsini həyata keçirir;

3.9. büdcə və büdcədən kənar (o cümlədən məqsədli büdcə fondları) gəlirlərin tədiyə növləri üzrə kassa icrasını, xərclərin isə büdcə təşkilatları üzrə kassa və faktiki icrasının uçotunu aparır;

3.10. büdcə və büdcədən kənar (o cümlədən məqsədli büdcə fondları) vəsaitlərin icrası üzrə yerli xəzinədarlıqlardan və büdcədən maliyyələşən nazirlik, komitə və şirkətlərdən alınan hesabatlar əsasında dövrü hesabatları tərtib edir və müvafiq orqanlara göndərilmək üçün Nazirliyin rəhbərliyinə təqdim edir;

3.11. müəyyən olunmuş qaydada subsidiyaların verilməsini təmin edir;

3.12. beynəlxalq təşkilatlara üzvlük haqları, dövlətdaxili və xarici borcları, Maliyyə Nazirliyinin digər tədbirləri üzrə birbaşa xərcləri həyata keçirir;

3.13. büdcənin icrasında yaranmış gərginliyi aradan qaldırmaq üçün "Dövlət büdcəsi haqqında" Qanunla müəyyən edilmiş daxili və xarici maliyyələşmə mənbələrindən istifadə edir;

3.14. xəzinədarlıq sisteminin təkmilləşdirilməsi üçün zəruri tədbirləri həyata keçirir və müvafiq təlimatların hazırlanmasını təmin edir.

4. XƏZİNƏDARLIĞIN HÜQUQLARI

Xəzinədarlığın hüquqları aşağıdakılardır:

4.1. dövlət büdcəsinin icrası ilə əlaqədar olaraq yerli maliyyə orqanlarından və mərkəzləşdirilmiş xərclərdən maliyyələşən nazirlik, komitə, şirkət, baş idarə və idarələrdən hesabatların vaxtında təqdim edilməsini tələb etmək və onları icmalləşdirmək;

4.2. mərkəzləşdirilmiş xərclərin icrasına cari nəzarətin həyata keçirilməsi, maliyyə planlaşdırılması və dövlət büdcəsindən xərclərin maliyyələşdirilməsi üçün nazirliklərdən zəruri sənədləri almaq;

4.3. büdcə təşkilatlarının xəzinə əməliyyatlarının aparılması məqsədi ilə özünün seçdiyi agent-banklarda tranzit hesabları açmaq;

4.4. ayrılmış büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi aşkar olunduğu, habelə vəsaitlərin xərclənməsinə dair müvafiq hesabatlar təqdim edilmədiyi hallarda müvafiq büdcə təşkilatının rəhbərliyini xəbərdar etməklə, həmin təşkilatların maliyyələşdirilməsinin məhdudlaşdırılması üçün maliyyə nazirinə təkliflər vermək;

4.5. yerli maliyyə orqanlarında xəzinə işlərinin müvafiq qaydalara uyğun qurulmasına, büdcə vəsaitlərinin hərəkətinin xəzinə hesablarında düzgün əks etdirilməsinə, mövcud kredit resursu və büdcə limiti həddinin gözlənilməsi prinsipinə əməl edilməsinə operativ nəzarəti təmin etmək;

4.6. qanunvericiliklə müəyyən edilmiş qaydada, o cümlədən, hüquq-mühafizə və məhkəmə orqanlarının qərarlarına əsasən idarə, müəssisə və təşkilatlarda Maliyyə Nazirliyi tərəfindən aparılan təftiş və yoxlamalarda iştirak etmək, bu təşkilatların maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinə cəlb olunmaq.

5. XƏZİNƏDARLIĞIN FƏALİYYƏTİNİN TƏŞKİLİ

5.1. Xəzinədarlığa rəhbərliyi, Baş direktor vəzifəsini Azərbaycan Respublikası maliyyə nazirinin müavinlərindən biri icra edir. Bu vəzifə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ona həvalə olunur.

5.2. Baş direktor öz fəaliyyəti sahəsində rəhbərliyi həyata keçirir və Xəzinədarlıq qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün məsuliyyət daşıyır.

5.3. Baş Dövlət Xəzinədarlığının Baş direktorunun maliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır.

5.4. Xəzinədarlığın strukturunun, ştat cədvəlinin təsdiqi, işçilərin vəzifəyə təyin və vəzifədən azad olunması maliyyə naziri tərəfindən həyata keçirilir.

5.5. Xəzinədarlığın bütün işçiləri öhdələrinə düşən vəzifələrin yerinə yetirilməsi üçün məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 30 noyabr, № 11.- S.4696-4699.